

# Azərbaycan dilindən 7b sinfində açıq dərs.

Mövzu: Zərf haqqında ümumi  
məlumat.



19.02.2021



Müəllimə: S.Ə. Pirməhəmmədova.

**Müəlim** :Salam uşaqlar!Salam əziz müəllimlər!

Bizim bu dərsimizə xoş gəlmışsiniz!

Uşaqlar gəlin dərsimizə gələn qonaqları salamlayaq.

Əyləşin gəlin dərsimizə başlayaq .Bugünkü dərsimizin mövzusu

**“Zərfdir”**

Dərsimizin məqsədləri isə bunlardır

### ***Məqsəd***

1.Zərf haqqında biliklərinin möhkəmlənməsi  
və sistemləşməsi.

2.Zərfin dilimizə gətirdiyi rəngarənglik və gözəllik haqqında  
şagirdlərə məlumat vermək.

3.Uşaqlarda ana dilinə sevgi,maraq oyatmaq

### ***İş forması***

Qruplarla.

-Kollektiv.

-Fərdi .

### ***Resurs***

-7-ci sinif Azerbaycan dili dərsliyi .

-Kompyuter və proyektor .

-İş-cı vərəqlər .

**Epiqraf** isə K.Uşinskinin ana dili haqqında dedikləri sözlər  
olacaq.“Hər bir xalqın ruhunun ifadəsini ancaq onun doğma  
dilində vermək olar ”.

Doğrudan da hər bir xalqın ruhunun ifadəsini ancaq onun  
doğma ana dilində vermək olar.

Bizim ana dilimiz,türk azərbaycan dili isə,məncə,bütün dillərdən  
çox buna qadirdir.Çünki bizim dilimiz ən rəngarəng,ən qədim,ən  
asan və ən gözəl bir dildir.

Gəlin ana dili haqqında Tofiq Bayramın şerinə qulaq asaq.  
Belə gözəl şerlər yazmaq üçün dilimizdə olan sözlərdən istifadə edirik. Sözlər isə nitqimizi təşkil edir. Dilimizdə neçə nitq hissəsi var uşaqlar?

### Uşaqlar On bir.

Əsas nitq hissələri Köməkçi nitq hissələri

-İsim	-Qoşma
-Sifət	-Bağlayıcı
-Say	-Ədat
-Əvəzlik	-Modal sözlər
-Fel	-Nida
-Zərf	

**Müəllim** Əsas nitq hissələrini biz sizinlə keçmişik, köməkçi nitq hissələrini də ilin axırınadək keçəcəyik. Gəlin əsas nitq hissələrini təkrar edək .

### Səhnəcik

**Müəllim:** Əsas nitq hissələrindən birincisi, ən əsası hansıdır?

**İsim:** Əsas nitq hissələrindən birincisi mənəm. Mənim adım İsimdir. Gözümüzlə gördüyüümüz bütün əşyaların adlarını mən bildirirəm!

Baxın-divar, müəllim, parta, uşaq, qələm, pəncərə, hava. Bunlar hamısı isimdir. Suallarım isə-kim?, nə?, hara?dır.

**Sifət:** Əsas nitq hissələrindən ikincisi də mənəm. (İsmə deyir) Gəl səninlə dost olaq. Mənim adım Sifətdir. Mən sənin bütün əşyalarının necəliyini, keyfiyyətini bildirirəm. Gəlin uşaq sözünə sual verək. Necə uşaq? Ağılı, təmbəl, səliqəli.

Müəllim sözünə sual verək. Necə müəllim?

Ariq,kök,savadlı,hündür ...

Suallarım da necə?,nə cür?,hansi?.

**Müəllim:**Bəs əsas nitq hissələrindən üçüncüsü hansıdır? Görəsən o nə bildirəcək?

**Say:**Nitq hissələrindən üçüncüsü də mənəm.Mənim adım Saydır.(İsmə deyir)Mən də səninlə dost olmaq istəyirəm .Mən sənin əşyalarının miqdarını,sırasını bildirəcəyəm.Bax bu sinifdə neçə uşaq var?,kim neçənci cərgədə oturub?-hamisini mən bildirəcəyəm.Məsələn:Sinifdə iyirmi uşaq var.Rəşad yeddinci sinifdə oxuyur.İyirmi,yeddinci sözləri saylardır.

Suallarım da olsun-neçə?,nə qədər?,neçənci?.

**Müəllim:**Ay uşaqlar bu kimdir?Bu niyə belə peşmandır?

**Əvəzlik:** Mən də əsas nitq hissəsi olmaq istəyirəm.Allah eləməsin birdən azarladız,gedən yeriniz oldu.Olar mən sizi əvəz edim?

İsimi,sifəti,sayı əvəz edən sözlər də olsun əvəzlik.

Mənim adım olsun Əvəzlik.Kimi əvəz etsəm onun sualına da cavab verəcəyəm.

**Fel:**Yaxşı ,yaxşı çox da öyünməyin ki ,əsas nitq hissələrisiniz.Bu sizin əşyalarınız hərəkət

etməyəcək?,gəzməyəcək?,danişmayacaq,,

(İsim,sifət,sayı,əvəzlik-xorla)-Doğrudan ha !

Əşyaların hərəkətini bildirən sözlərə fel deyilir.

Mənim adım Feldir.Suallarım nə etdi?,nə edir?,nə edəcək?.

**Zərf:**Mən də əsas nitq hissəsi olmaq

istəyirəm.(İsim,sifət,sayı,əvəzlik,fel-Sən nə bildirəcəksən? Sənə heç nə qalmadı.)

Mən taparam!(Felə deyir).Gəl mən də səninlə dost olum fel!  
Sənin hərəkətinin sıfət kimi əlamətini, isim kimi yerini,say kimi  
miqdarını bildirəcəyəm.Adım da olsun –Zərf.

**Müəllim:**Ay Zərf sən aləmi qarışdırın ki bir-birinə.Ay uşaqlar  
bu zərfdən baş çıxarmaq çox çətin olacaq.

**Fel:**Ay müəllim siz kömək edin.Biz də başa düşək.

**Müəllim:**Yaxşı ,gəlin bu günkü dərsimizdə zərf haqqında  
öyrəndiklərimizi təkrarlayaq.(Oturun uşaqlar).

Suallar:

1.Zərf nəyə deyilir?

C. Zərf hərəkəti müxtəlif cəhətdən izah edən əsas nitq  
hissəsidir.

2.Zərfin sualları hansılardır?

C. Zərflər *necə? nə cür? nə vaxt? nə zaman? hara?  
haraya? harada? haradan? nə qədər?* suallarından birinə  
cavab verir.

3.Zərflər cümlədə hansı nitq hissəsinə aid olurlar?

C. Zərf cümlədə , əsasən, felə aid olaraq, onun tərzini,  
zamanını, yerini və miqdarını bildirir. Məsələn: Sakit  
(necə?) danışındı. – tərz

Dünən (*nə zaman?*) *gəldi* – zaman

Yuxarı (*hara?*) *getdik* – yer

Çox (*nə qədər?*) *oxumuşam* – miqdar

4.Təsriflənən fellər hansılardır?

C.Şəxsə ,zamana və kəmiyyətə görə deyişən fellərə təsriflənən  
fellər deyilir.

5.Bəs təsriflənməyən fellər hansılardır?

C.Şəxsə ,zamana və kəmiyyətə görə deyişməyən fellərə təsriflənməyən fellər deyilir.(Məsdər,feli-sifət,feli-bağlama).

6.Zərflər quruluşca neçə yerə bölünür?

Zərfin quruluşca yərə bölünür .

1. sadə zərflər.
2. düzəltmə zərflər.
- 3.mürəkkəb zərflər.

7.Sadə zərflər nə cür əmələ gəlir?

**SADƏ ZƏRFLƏR:** Yalnız bir kökdən ibarət olur. Məsələn:

*tez, gec, səhər, indi, yaxşı, pis, axşam, yazda, qışda. və s.*

8.Düzəltmə zərflər nə cür əmələ gəlir?

**DÜZƏLTMƏ ZƏRFLƏR AŞAĞIDAKI ŞƏKİLCİLƏRLƏ ƏMƏLƏ GƏLİR:**

- -ca<sup>2</sup> : *ehmal-ca, türk-cə, yavaş-ca, sakit-ca (danışmaq)*
- -casına<sup>2</sup> : *xain-cəsinə, qəhrəman-casına, hiyləgər-cəsinə*
- -yana , -yanə, -anə : *zarafat-yana, dahi-yanə, şair-anə*
- -dan<sup>2</sup> : *ürək-dən, bərk-dən, uca-dan, çox-dan, yeni-dən*
- -ən : *qəsd-ən, qəflət-ən, daxil-ən*
- -la<sup>2</sup> : *güt-lə, ürək-lə, sevinc-lə, diqqət-lə, cəsarət-lə, həvəs-lə, namus-lə*
- -aki<sup>2</sup> : *yan-aki, çəp-əki*
- -aşı<sup>2</sup> : *yan-aşı*
- -da<sup>2</sup> : *yay-da, gün-də, birlik-də*
- -lıq<sup>4</sup> : *həmişə-lik, hələ-lik*
- -araq<sup>2</sup> : *qaç-araq (gəlmək)*

9. Mürəkkəb zərflər hansılardır. Nə cür əmələ gəlirlər?

### **MÜRƏKKƏB ZƏRFLƏR**

İKİ SÖZÜN BİRLƏŞMƏSİNĐƏN ƏMƏLƏ GƏLİR, BİTİŞİK VƏ YA DEFİSLƏ YAZILIR.

MÜRƏKKƏB ZƏRFLƏR, ƏSASƏN, AŞAĞIDAKI YOLLARLA ƏMƏLƏ GƏLİR.

### **DEFİSLƏ YAZILAN MÜRƏKKƏB ZƏRFLƏR**

1. Eyni sözün təkrarı ilə: *Yavaş-yavaş, tez-tez, asta-asta, az-az, ağır-agır, sakit-sakit, altdan-altdan, bərk-bərk*

2. Biri və ya hər iki tərəfi şəkilçi qəbul etmiş sözlərin təkrarı ilə: *İldən-ilə, birdən-birə, qabaq-qabağa, günü-gündən, yan-yana*

3. Əks və ya yaxın mənalı sözlərin birləşməsi ilə: *Gec-tez, ara-sıra, əvvəl-axır, sağa-sola, az-çox, gecə-gündüz, irəli-geri*

4. Yönlük halda işlənmiş *bir* sayına digər miqdar sayılarının qoşulması ilə. *Birə-iki, birə-beş, birə-on*

### **BİTİŞİK YAZILAN MÜRƏKKƏB ZƏRFLƏR**

5. *-ba (-bə)* bitişdiricili sözlərin təkrarı ilə: *Üzbəüz, dalbadal, yanlayan, günbəgün, ilbəil, sözbəsöz,*

6. Müxtəlif mənalı sözlərin birləşməsi ilə: *Addımbaşı, arabir, gözücü, gözaltı, birbaşa, üzüyuxarı, atüstü*

Gəlin indi zərfin mənaca növlərini yadımıza salaq.

10. Zərflər mənaca neçə yerə bölünürlər və hansılardır?

### **ZƏRFİN MƏNACA NÖVLƏRİ**

1. Tərzi-hərəkət zərfləri

2. Zaman zərfləri

3. Yer zərfləri

4. Kəmiyyət (miqdar) zərfləri

**Qeyd:** Dilimizdə səbəb zərfi hesab olunan bir **qəsdən** sözü var.

11.Tərzi hərəkət zərfləri nə bildirir?

### TƏRZİ-HƏRƏKƏT ZƏRFLƏRİ

Hərəkətin hansı tərzdə, necə icra olunduğunu bildirir, necə?, nə cür? suallarına cavab verir. Məsələn: Uşaq sakitcə (necə?) oturmuşdu. Qatar yavaş-yavaş (necə?) tərpənirdi. Əsgərlərimiz düşmənə qarşı cəsarətla (necə?) vuruşdu.

12.Zaman zərfləri nə bildirir?

### ZAMAN ZƏRFLƏRİ

Hərəkətin icra olunduğu zamanı bildirir, nə zaman?, nə vaxt?, haçan? suallarına cavab verir.

Məsələn: Kəndə sabah (nə zaman?) gedirəm. Eva axşam (nə zaman?) çatdıq. Bayaaq (nə zaman?) dostumu gördüm.

İndi, hələ, dünən, srağagün, səhər, gecə, gündüz, həmişa,  
əvvəl, sonra, axşam-səhər, tez, gec-tez, yenə,  
bildir

13.Yaxşı yer zərfləri hansılardır?

### YER ZƏRFLƏRİ

Hərəkətin icra olunduğu yeri bildirir, hara?, haraya?, harada?, haradan? suallarına cavab verir.

Məsələn: Qoca içəriyə (haraya?) girdi. Yuxarıdan (haradan?) gəlirəm İçəri (hara?) cavan bir oğlan daxil oldu.

Irəli, geri, aşağı, yuxarı, içəri, sağa, sola, ora, bura, sağa-sola, ora-bura, irəli-geri, üzüyuxarı, üzüasağı,

14.Kəmiyyət miqdər zərfləri nə bildirir ?

### KƏMIYYƏT (MİQDAR) ZƏRFLƏRİ

Hərəkətin miqdərini bildirir, nə qədər? sualına cavab verir.

Məsələn: Uşaqlar bu gün çox (nə qədər?) çalışdılar. Qoca xeyli (nə qədər?) dincəldi.

Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır : *az, çox, xeyli, az-maz, çox-çox, azca, azacıq, qismən, az-çox, birə-beş*

**M.** Dilimizdəki zərflərin bir hissəsi başqa nitq hissələri ilə ortaq sözlərdən ibarətdir.

Belə sözlər cü mələdəki vəzifəsindən asılı olaraq, həm zərf, həm isim; həm zərf, həm sifət; həm zərf, həm say; ola bilər. Həmin sözlər, əsasən aşağıdakılardır:

**15. Həm zərf ,həm də isim kimi işlənən sözləri bir-birindən necə ayırməq olar?**

C. gecə, gündüz, axşam, səhər sözləri həm isim, həm də zaman zərfi ola bilər. Bu sözlər nə? sualına cavab olduqda isim, nə zaman? sualına cavab olduqda isə zərf olur. *Məsələn: gecə (nə?) gündüzdən (nədən?) sərin olur. -isim. Kəndə gecə (nə vaxt?) getdim. - zərf.*

**16. Həm zərf ,həm də sifət kimi işlənən sözləri bir-birindən necə ayırməq olar?**

C. yaxşı, pis, iti, açıq, gözəl, cəld və s. kimi sözlər həm sifət , həm də tərzi-hərəkət zərfi ola bilər. *Məsələn: yaxşı (necə?, nə cür?, hansı?) övlad üz ağardır- sifət. Uşaq dərslərini yaxşı (necə?) oxuyur- zərf.*

Belə sözlər əşyanın əlamətini bildirdikdə və necə?, nə cür?, hansı? suallarına cavab verdikdə sifət, yalnız necə?, nə cür? Sualına cavab verən və felin yanında gələn söz isə zərfdır. Çünkü zərf hansı? sualına cavab vermir.

**17. Həm zərf ,həm də say kimi işlənən sözləri necə ayırməq olar?**

*C. az, çox, xeyli, az-çox sözlər həm miqdar sayı, həm də miqdar zərfi ola bilir.*

*Belə sözlər cümlədə ismə aid olduqda say, fələ aid olduqda isə zərf olur.*

*Məsələn: otaqda az uşaq var – say. Bu gün az işlədik – zərf.  
Meşədən bir az odun yiğin – say. Bir az dincəlin – zərf.*

15.Zərflər cümlədə əsasən hansı cümlə üzvü olurlar ?

C.Zərflər cümlədə əsasən zərflik olurlar.

**M.Gəlin S.Vurğunun “Azərbaycan” şerindən bir bənd dinləyək və orada işlənən zərfləri tapaq.**

**Cox kecmişəm bu dağlardan,  
Durnagözlü bulaqlardan.  
Eşitmışəm uzaqlardan ,  
Sakit axan arazları;  
Sınamışam dostu, yarı...**

İndi isə gəlin qruplar arasında yarış keçirək.Hər qrup özünə lider seçsin.

Qruplar:

1. Od 2.Su. 3.Hava.

### *Yarış*

*Sizə uğurlar diləyirəm*

*Hər qrup öz adına uyğun bir şer söyləsin və söylədiyiniz şerdə mütləq zərf olsun.*

*Od.Od tutub qırmızı atəşlə yenə yandı üfüq,*

*Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.*

*Bir qədər çaydan uzaq od qalılmış dağda çoban,*

*Oyadır öz sürüsün otlaya yaylaqda çoban.*

A) -ca<sup>2</sup>                      B) -la<sup>2</sup>

C) -madan<sup>2</sup>    D) -dan<sup>2</sup>

4. Defislə yazılın mürəkkəb zərf hansıdır? (defislər buraxılmışdır)

A) gileygüzar                      B) adbaad

C) coşubdaşma    D) teztez

5. Düzəltmə zərf hansıdır?

A) qurğu                      B) xalamgil

C) həvəslə                      D) yaşıl

6. Zərf düzəldən şəkilçi hansıdır?

A) -ki<sup>4</sup>                      B) -madan<sup>2</sup>

C) -casına<sup>2</sup>                      D) -ın<sup>4</sup>

7. Zərf olan cümləni təpib göstərin.

A) Usta balaca karəndaşı götürdü.

B) Onun hörməti airtmişdi.

C) Şeyx İbrahim iralida idi.

D) Xumar xala gözlərini qırpmadan bir nöqtəyə baxırdı.

8. Düzəltmə zərflər olan cərgəni göstərin.

A) gözücü, meydançı

B) çalışqan, tənbəl

C) az, çox

D) zorla, yanaklı

9. Biri zərfdır:

A) tez                      B) bayram

C) eldə                      D) səndə

10. Hansı cümlədə işarələnmiş söz zərfdır?

A) İti bıçaq əlimi kasdi.

B) Düz danışmirsən.

- C) Düz söz üz qızardar.  
D) Əsən küləklərdən xəbərimiz yox.

11. Verilmiş sözlərdən hansı zərf deyil?

- A) *ilbəil*      B) *aybay*  
C) *üzbəüz*      D) *qaçaqası*

12. Biri mürəkkəb zərfdır.

- a) *saymazyana*   b) *gözücü*  
c) *sonra*           d) *açıqcasına*

13. Hansı sıradakı suallar zərfə aid edilə bilməz.

- a) *necə?, nə cür?*   b) *nə zaman?, nə vaxt?*  
c) *harada?, hara?*   d) *hansi?, neçənci?*

14. Düzəltmə zərflərdən birinin kökü saydır.

- A) *qəflətən*                  B) *sürətlə*  
C) *birdən*                    D) *şairanə*

15. Bu suallardan biri zərfin sualı deyil.

- A) *nə qədər?*              B) *necə?*  
C) *hansi?*                    D) *nə vaxt?*

16. Aşağıda verilmiş sözlərə sual verin və hər qrup bu zərflərdən istifadə edərək üç cümlə qurun.

- *səhər* -
- *irəli* -
- *sürətlə* -
- *yavaşça* -
- *gözəl* -
- *gecə* -

- *asta* -
- *dünən* -
- *yaxşı* -
- Kapitanlar yarışı
- 1.Qışda havalar soyuyur, qar yağır.
- 2.Şəhərdə coxmərtəbəli binalar tikilir .
- 3.O öz fikirlərini açıq deyirdi

### *Qiymətləndirma*

Fəallıq

Artistizm

NOTİCƏ

*Od*

*SU*

*Hava*

### NƏTİCƏ:

. Nitqimizin əsasında əsas nitq hissələri dayanır.  
Biz bu nitq hissələrinə aid sözlərlə cümlə qurur və danışırıq

- *Diqqətinizə görə çox*
- *sağ olun*